

Zəfəran - çöllərin zərif qızı

Bu bitkinin insan organizminə faydası saymaqla tükənən deyil

Tarixi mənbələrə görə zəfəran Azərbaycana VIII-IX əsrlərdə Kiçik Asiyadan gətirilib. O zaman Dərbənd ərazisində, Ağdam, Salyan və Gəncə ətrafinında zəfəran becərilmiş. Xüsusən də Abşeronun müləyim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişli olub. Həsən bəy Zərdabi yazdı ki, zəfəran Azərbaycan torpağında becərilən ən qədim bitkilərdən biridir. 1927-ci ildə Bilgəhdə "Zəfəran" sovxozu da yaradılmışdır. 140 hektar sahəsi olan sovxoza il ərzində 140-150 kilogram quru zəfəran istehsal olunurdu.

İndi də respublikamızın müxtəlif yerlərində zəfəran becərilir. Amma bununla nəinki daxili, hətta, bitkini becərənin şəxsi tələbatı belə ödənmir. Bu da ondan irəli gəlir ki, indi sovxozi, təsərrüfat sahələri yoxdur. Təkcə Bilgəh qəsəbəsində salınmış keçmiş sovxozenin ərazisində 14 hektarlıq zəfəran bağı qorunub-saxlanılır, bir də ayrı-ayrı şəxslər öz həyətyanı sahələrdə bu bitkini becəirlər. Nədənsə fermerlər də bu sahəyə "qol qoymaq" istəmirlər, halbuki zəfəranın faydası, ondan gələn gəlir bu bitkinin becərilməsinə çəkilən xərci artıqlaması ilə çıxarıır.

Onda insanlar zəfəranı əkib-becərməkdən niyə "qaçaq" düşüb'lər?

Bəllidir ki, zəfəran soğanaqlarla artırılır. Soğanaq yasti, kürə formalı olur və adı soğana bənzeyir. Açıq sarı rəngli soğanaqlar zərif, açıq qızılı - çəhrayı rəngli birinci pərdə, sonra isə qaba lifli, tünd, qonur rəngli ikinci pərdə ilə örtülü olur. Soğanaqlar aprel, may aylarından sentyabrın axırına qədər sakit (isti-rəhat) dövr keçirir. Zəfəran soğanaqları oktyabrın sonundan çıxırlıməye başlayır. Abşeronun iqlim şəraitində noyabr ayında çiçək açır və ciçəyinin ömrü 3 - 5 gün olur. Ümumi çıxırlımış iki həftəyə qədər davam edir. Ayrılıqla hər bir bitkinin çıxırlımış 2 - 3 günlə başa çatır.

1 kq quru zəfəran əldə etmək üçün 200 min çiçək lazımdır

Zəfəranın əkilməsi və yiğilması prosesi barədə daha dolğun məlumatı **Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Subtropik bitkilər şöbəsinin müdürü Cəlal Məmmədov**dan aldıq. Onun sözlərinə görə, zəfəran en çox dişicik kök soğanaqları ilə çoxaldılır. Soğanaqlar seçilib ölçülərinə görə çeşidlənir. Əkin iyun-iyul aylarında aparılır. Sahələrdə 1,5x2,5 metr ölçüdə leklər hazırlanır. Bitki cərgəearası 15 sm, cərgelərdə bitkilərəsi isə 8-10 sm olmaqla əkilir. Əkinin dərinliyi soğanaqların iriliyində asılı olaraq aparılmalıdır. Ana soğanaqlar əkiləndən 5 - 7 il sonra qazılıb çıxarılmalı və seyraldırılmalıdır. Əks təqdirdə, bitki cırlaşır, məhsuldarlıq aşağı düşür. Soğanaqların çıxarılması mayın axırı və iyunun ortalarında aparılmalıdır. Çıxarılan soğanaqlar 3-4 saat güñəşli havada qurudulur, xüsusi anbarlarda saxlanılır. Bir soğanaq əkiləndən iki-üç il sonra 6-12 çiçək verir.

Zəfəranı toplayan zaman onu çiçeklə birlikdə qoparır, çıxıldan ayıraq sərib qurdurlar. 1 kilogram quru zəfəran əldə etmək üçün 180000 - 200000 çiçək dərmək lazımdır. Ciçək xammalı çoxlu qarışq sapvari dişicik tellərdən və sütuncuqdan ibarətdir. Hər ciçəkdə altı ləçək olur.

Zəfəranı Abşeronda iyul, avqust aylarında əkilir. Cərgə aralarına kultivasiya çəkiləndə yüksək dövründə tapdanıb bərkimiş torpaqlar yumşalır, havanın daxil olması asanlaşır. Cərgelərin yanlarında qalan müdafə zolağı kətmənlə, cərgənin özü isə dirmiqlə yumşaldılır, alaq otları təmizlənir. Dirmiqlardakı dişlərin arası elə olmalıdır ki, iş vaxtı pöhrələrin üstünə düşüb sindirməsin. Sonralar cərgə alaq və ya suvarmadan sonra qaysaq bağladıqda kultivatorla yumşaldılır.

Zəfəranın çiçekləri yiğildiğden sonra onun intensiv böyüməsi başlayır. Bu, noyabrin axırı və ya dekabrın əvveline təsadüf edir. Birinci dəfə əlavə gübrəni dekabrin əvvəllerində səpmək olar. Zəfəran əkilərkən torpağa kifayət qədər superfosfat və kalium duzu vərildiyindən əlavə gübrə kimi yalnız ammonium şorasından istifadə edilir. Payızın əvvəlində yağışlar olanda zəfəranın vegetativ orqanları sürətlə inkişaf edir. Bu zaman su qənaətlə verilməlidir. Payız quraq keçdiğde isə yalnız oktyabr ayında bitkilər suvarılmalıdır.

C.Məmmədov deyir ki, Azərbaycanda zəfəran yetişdirilməsi üçün iqlim və torpaq şəraitinin əlverişli olmasına baxmayaraq, bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar aşağı düşüb, maya dəyəri baha başa gelir. Bunun bir səbəbi də əkin materialının az olması, əkən-becərən texnikanın qitligidir. Başlıca səbəbi isə aqrotexniki tədbirlərin düzgün həyata keçirilməməsidir: "Bununla belə, Bilgəh qəsəbəsində, keçmiş sovxozenin ərazisində 14 hektar torpaq sahəsində və Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Subtropik Bitkilər Təcrübə Stansiyasının Binə qəsəbəsində yerləşən bir hektarlıq ərazisində zəfəran bitkisi becərilir. Buradan əldə olunan məhsul isə daxili tələbatın az bir qismini təmin edir".

İnsan ildə 1 qram zəfəran qəbul etməlidir

Qeyd etdiyimiz kimi, hazırda az da olsa, ayrı-ayrı şəxslər öz həyətyanı torpaq sahələrində zəfəran becərirlər. Həmin şəxslərdən biri Bilgəh qəsəbəsində yaşayan və 15 ildən



çoxdur ki, bu işlə məşğul olan **İsmayıllı Rafiq oğludur**. Deyir ki, Bilgəhdəki bağ evində atasının zəfəran əkdiyini uzun illər müşahidə edib, sonra özü bu işlə məşğul olmağa başlayıb: "Son 15 ildə zəfəran əkini ile məşğulam. Sahəm böyük deyil, cəmi 4-5 sotdur. İlk bacıdan zəfəranın əkilməsi və qulluğu asan görünə bilər, amma elə deyil. Zəfəran soğanaqı torpaqda qaldıqca qalın qatla örtülür, hər il yeni qat emələ gəlir. Ona görə də 5-6 ildən bir bu soğanaq torpaqdan çıxarılib təmizləməlidir, yoxsa çürüyüb gedəcək. Soğanaqları adətən, yayda torpaqdan çıxarıb təmizləyir. Sonra havalı yerdə bir müddət sərirkə. Zəfəranın əkini yayda olur. Ən çətin dövr də noyabr ayı hesab edilir, həmin ay minlərlə zəfəran çıxıklärəyir, hamısını yiğib təmizləməlisən. Çiçəyin daxilindəki 3 qırmızı tel bizim yaralandığımız ədvyyatdır. Onu ayırib xüsusi üssü quruduruq. Qiş ayları zəfəranın inkişaf dövründür, bu vaxt bir soğanaq çoxalır, bir neçə ilə birindən 6-10 soğanaq emələ gəlir. Bu dövrde yalnız bitkini ətrafindakı alağı təmizləyirik, başqa heç ne etmək olmaz".

"Yığım zamanı nə qədər zəfəran əldə edirsınız, öz tələbatınızı ödəyirmi?" sualına bele cavab verdi: "Abşeronda sahəyə yaxşı qulluq edildikdə 1 hektardan 5 kilogram quru zəfəran almaq olar. Zəfəranın yaxşı emələ gəlməsi üçün mütləq bol yağış olmalıdır. Quraq keçən illərdə məhsul az olur. Bir insana ilə 1 qram zəfəran tələb olunur, yəni, 200 çıxıldan alınan ədvyyat. Sahadən alındığımız məhsul özümüzə ancaq bəs edir, imkan olanda qohum-əqrəbaya da pay veririk".

Keyfiyyətli zəfəranı necə tanımaq olar

İsmayıllı Rafiqoğlu dedi ki, bazaarda 1 stekanı 50 qəpiyə satılan zəfəranın əsl zəfəranla heç bir əlaqəsi yoxdur. Zəfəran stekanla yox, qram-qram satılır ki, bu da heç bir halda ucuz ola bilməz. Onun əsl qiyməti 1 qram üçün 5-10 manat arası dəyişir. Yaxşı zəfəran tünd-qırmızı rəngdə olur, kəskin qoxusu var, suya qatıldıqda onu sarı rəngə boyayır. Onun 1 qramı 100 litr suyu tamamilə sarı rəngə boyyaya bilir.

Bu sahəyə marağın azalması onun üçün də müəmmalıdır. Dünyada az ölkə var ki, orada zəfəran becərilir. Bu ölkələrdən biri də Azərbaycandır. 100-150 il önce Avropaya, Rusiyaya zəfəran Azərbaycandan ixrac olunub. Abşeron camaatı zəfəranla dolanıb.

Zəfərançılığın bərpası vacibdir

Araşdırma apararkən **Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emali və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəisi İmran Cümüşdövələ** da görüşdü. Dedi ki, 1980-1985-ci illərdə Azərbaycanda ilde 100-120 kilogram zəfəran istehsal olunurdu. Keçmiş SSRİ məkanında zəfəran yalnız Azərbaycanda - Abşeronda istehsal olunurdu. Müstəqilliyyin bərpasından sonra ilk illərdə zəfəran bitkisinin de kütləvi becərilməsi dayandı: "Vaxtile Bakının Bilgəh qəsəbəsi ərazisində fealiyyət göstərən "Zəfəran" sovxozu il ərzində ümumilikdə 60 kilograma yaxın məhsul istehsal edirdi. Hazırda bu bitki Bilgəh sanatoriysi yaxınlığında, Buzovnada, Zugulbadə fermerlər və yerli əhalinin tərəfindən həyətyanı sahələrdə, ümumilikdə 20 hektara yaxın ərazidə becərilir. İndi ölkə üzrə zəfəran istehsalı çox aşağı səviyyədədir. Qeyri-rəsmi məlumatlara görə, 15 - 20 kilogram zəfəran istehsal olunur".

Bir hektar ərazidə zəfəran becərilməsi üçün 2-2,5 ton soğanaq tələb olunur. Bir kilogram soğanağın qiymətinin təxminən 5 manata başa gəldiyini, eləcə də yetişdirilmiş məhsulun satışı ilə bağlı çətinlikləri nəzərə alaraq əhalinin fermerlər zəfəran yetişdirilməsinə az maraqlı göstərirler. Daxili bazarın tələbatını ödəmək məqsədi ilə ölkəyə zəfəran əsasən qonşu İran İslam Respublikasından idxlə edilir.

Halbuki zəfəranın insan organizminə faydasını saymaqla bitmir. Bu bitki qədimlərdən dərman bitkisi kimi istifadə olunur. Sinir sisteminə, ürək ağrılara, böyrək xəstəliklərinə, qara ciyərin iltihabına, qicolmaya, mədə və göz xəstəliklərinə, göy öskürəyə və s. yaxşı təsir göstərir. Bundan başqa, zəfəran istahsızlığı, yuxusuzluğu, sinir zəifliyini aradan qaldırır, orqanizmi gücləndirir. Hətta baş, quşaq ağrıları zamanı zəfərandan istifadə effektli sayılır, öskürəyin qarşısını alır, qızdırmanın aşağı salır.

Bele olduğu halda, niyə bu qiymətli bitkini kənardan gətirək? Axi, öz məhsulumuz getiriləndən daha keyfiyyətli, daha faydalıdır!

**Elgün MƏNSİMOV,
"Azərbaycan"**